


Səhidlik zirvəsinin fatehləri




Zaur Kərimov




Şirali Səlimov




Ferrux Hüseynov



Pəhlə Qəribov




Əli Məmmədov



Qoşqar Ömərov



Murad Yunusov



Səid Bayramov

Dünyada şərin erməni vandallığı, erməni xəstəliyi, erməni xisləti deyilən murdar bir sifəti də var. Amma özgəyə quyu qazan özü düşər - deyib atalar. Necə ki, mənfur erməni faşizminin töretdiyi qanlı, ədalətsiz mühabibə haqqı, ədalətə güvənən xalqımızın, dövlətimizin möhtəşəm qələbəsi ilə başa çatdı. Zəfər yolunda qazandığımız bu tarixi qələbə “dənizdən-dənizə böyük Ermənistən” yaratmaq xülyasına düşən erməni vəhşiliyinin və onlara həidarlıq edənlərin riyakar arzuları ürəklərində qaldı, mənfur niyyətləri öz başlarında çatladı.

Ali Baş Komandanımızın hünerindən, xalqımızın dəstəyindən güc alan rəşadətli Ordumuz 44 gündə 30 illik işğala, əslində, 30 il yox, bütövlükdə, azı 200 illik erməni vandallığına son qoydu.

Vətən mühabibəsi dediyimiz 2-ci Qarabağ savaşında 3 minə yaxın döyüşçümüz şəhid oldu. Onlardan 39-u Kürdəmir rayonunun yetirməsidir.

Zaur Kərimov 1996-cı ildə Kürdəmir rayonunun Ata-kişili kəndində dünyaya gəlib. 2014-cü ildə hərbi xidmətə çağırılmışdı. Sərhəd qoşunlarında xidmət edirdi. Zaur həyatını hərb sahəsinə bağlamışdı. Ordumuz 2020-ci il sentyabrın 27-də düşmənə qarşı əks-hücumda keçəndə Zaur snayperçi kimi döyüşlərə atılmışdı. O, hər dəfə sərrast atəşlə düşməni məhv edirdi. Zaur təlimlər zamanı da öz məharəti ilə seçilmişdi. Həm də peşəkar idmançı idi.

Zaur döyüş yoldaşları ilə birlikdə Füzulinin, Xocavəndin, Cəbrayılin, Qubadlıının, Laçının, Şuşanın azad olunmasına iştirak edib. Onun son döyüşü Çanaxçı kəndində olmuşdu. Bu kənddə gedən döyüşlərdə düşmən Zaurgilin mövqeyinə qəflətən hücum etmişdi. Gərgin atışma başlamışdı. Snayperçi Zaur özünün serrast atəşləri ilə neçə-neçə düşməni məhv etmişdi. Qaynar döyüş meydانında olan Zaur burada şəhid olmuşdu.

Zaur Kərimov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə müxtəlif döyüş bölgələrindəki fədakarlıqlarına görə 7 medalla təltif edilib.

Rayonun Sorsor kəndindən sonra Şirali Səlimovun da adı mərd igidlərimizin sırasında çəkilir. Ötən il sentyabrın 27-də döyüşlərə attılonda onun 20 yaşı vardi. O, cəbhənin en qaynar nöqtələrində olmuşdu. Füzuli və Cəbrayı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərin düşmənlərdən azad edilməsində fədakarlıq göstərmişdir. Şirali Şuşa uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdu.

Şəhid Şirali Səlimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları, həmçinin Şuşanın, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olunub.

Öz hünəri ilə şəhidlik zirvəsinə ucalmış vətən oğullarından biri de Ferrux Hüseynovdur. O, 1995-ci ildə Şiryan kəndində doğulub. Ferrux Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdi. Tank böülüyünün komandiri kimi xidmətə başlamışdı. Sentyabrın 27-də, Vətən mühabibəsi başlayırdı, Ferrux komandiri olduğu tankçı böülüy ilə cəsur döyüşçülərimizin sırasına qoşulmuş və çox gərgin döyüşlərin iştirakçısı olmuşdu. O, iki dəfə yaralılmışdı. Həkimlərin kəskin etirazına baxmayaraq, təkrar döyüşə atılmışdı. Cəsur komandır öz həyatını dəfələrlə təhlükədə qoymaqla öhdəsinde olan döyüş texnikasını xüsusi məharətlə idarə etmişdi. Döyüş yoldaşları de-

yirlər ki, Ferrux çox cəsur və qorxmaz idi. Ferruxun rəhbərlik etdiyi tank böülüy Cəbrayıla daxil olan kimi düşmən onları minamyot atəşinə tutdu. Yaxında təkcə Ferruxun tankı görünürdü. Minamyot atəşindən qorunmaq üçün əsgərlər tez tankın yanına qaçıb yerə uzandılar. Ayaq üstdə qalan tek Ferrux idi. O, çox ötkəm, qorxmaz və qətiyyətli görünürdü. Əsgərlər onu belə vüqarlı görüb ürəklənirdilər.

Ferrux döyüşlərdə 2 dəfə yaralanıb kantuziya aldı. Da-yandığı yerdə huşunu itirib yixildi. Buna baxmayaraq, yenə döyüşdən qalmırıldı, daim irəli gedirdi. Hətta döyüş yoldaşları Ferruxdan xahiş ediblər ki, bölüyün döyüş əməliyyatlarını rabitə vasitəsilə idarə etsin, özünü çox da təhlükəyə atmasın. O isə deyib: “Yox, ölsəm də, qalsam da, sizinle birlikdə olmalıyam”.

Xocavənd Ferruxun son döyüş yeri olub. O, 44 gün davam edən mühabibənin bitdiyi gün - noyabrın 9-da düşmənin atdığı top mərmisiində həyatını itirib.

Tank böülüy komandırı baş leytenant Ferrux Hüseynov ölümündən sonra “Vətən uğrunda”, Xocavəndin, Zəngilanın, Cəbrayılin azad olunmasına görə medalları ilə təltif olunub.

Öz şücaəti ilə adını ölməz igidlər sırasına yanan Pəhlə Qəribov 1993-cü ildə Xirdapay kəndində doğulmuşdu. Vətənin çağırışına ürəkə qoşulan Pəhlə döyüş cəbhəsinə könüllü getmişdi. Yoldaşları deyirlər ki, Pəhlə mühabibənin ilk günündə sonunadək cəsarətlə döyüşdü, bir an da olsun qorxub çəkinmədi. Onun bir niyyəti vardı: Ürəyinin başında gəzdirdiyi mühəddəs bayraqımızı Şuşada dalgalandırsın...

Pəhligilin döyüşü hissəsi Şuşa-Laçın dəhlizini çox məharətlə tutmuşdu. Buna görə, düşmənin əks-hücumlarının qarşısı qətiyyətə alınmışdı. Eyni zamanda düşmən kəskin hücumlara məruz qalaraq özlerinin Şuşada olan əsgərlərinə kömək göstərmək imkanından məhrum olmuşdu.

Pəhlili hər zaman döyüşün önündə görmək olardı. O, Xocavəndin, Füzulinin, Cəbrayılin, Şuşanın işğaldən azad olunmasında fəal iştirak etmişdi. Döyüş yoldaşları ilə birlikdə düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdi. Pəhlə noyabrın 8-də, mühabibənin 43-cü günündə, möhtəşəm qələbəmizin bir addımlığında Şuşa uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdu. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhid Əli Məmmədov 1998-ci ildə Ata-kişili kəndində doğulub. Həyatını hərbə bağlayan Əli Vətən mühabibəsinə könüllü getmişdi. Goranboy, Ağcakənd, Murovdağ, Talyshkənd və bir sıra yüksəkliklərin alınmasında həmişə öndə vuruşmuşdur.

O, igit bir döyüşçü kimi gecə əməliyyatlarında da fərqlənirdi. Bütün döyüş tapşırıqlarına daim yüksək məsuliyyətlə əməl edirdi.

Əsgər yoldaşları deyirlər ki, Əli bayraqımızı həmişə üstündə gəzdirirdi. O, hər dəfə döyüşə başlayanda sanki nərə çəkmiş kimi çox gur və ötkəm səslə deyirdi: “Biz gedirik! Düşmənin canını almağa, torpaqlarımızı azad etməyə!”

Murovdağ silsiləsində Ağcuq istiqamətində “Uçuq” deyilən yerdə düşmənə arxadan hücum etmək üçün xüsusi döyüşçü qrupu yaradıldı. Məharətinə görə Əli də həmin qrupa daxil edildi. Gərgin döyüşlər gedirdi. Qrup gözlənilmədən mühəsirəyə düşdü. Əlilər çox çətinliklə və məharətlə düşmən mühəsirəsini yarib yaralıları oradan çıxara bildilər. Əli sona qədər döyüdü. O da ürəyinin üstündə gəzdirdiyi bayraqı işğaldan azad edilən erazilərdə ucaltmaq arzusunda idi. Lakin noyabın 4-də şəhid olan əsgər yoldaşlarını atəş xəttindən çıxarak öz də şəhadətə yüksəldi. Əli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Kürdəmirin yetirməsi olan Qoşqar Ömərov 1994-cü ildə Qarasu kəndində dünyaya gəlib. O, ötən il sentyabrın 21-də Vətənin çağırışına qoşularaq ordu sıralarına daxil olub. Sentyabrın 27-də Füzuli istiqamətində döyüşə başlayıb. Döyüşlərdə xüsusi feallığı və şücaəti ilə seçilen Qoşqar keşfiyyat böülüyünə daxil olub. O, bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etməklə yanaşı, yaralı əsgər yoldaşlarını döyüş zonasından çıxarmaqla da xüsusi fədakarlıq gösterib.

Qoşqar noyabrın 4-de Şuşa etrafında gedən döyüşlərdə, Daşaltı kəndində şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

2001-ci ildə Şahsevən kəndində dünyaya gəlmiş Murad Yunusov da vətən uğrunda mühabibədə göstərdiyi hünər və igitliyə görə əbədiyyətə qovuşub. Zirehli hərbi texnikada topçu, atıcı olan Murad mühabibə başlayanda yoldaşları ilə birlikdə cəbhənin Füzuli bölgəsinə göndərilib. O, Füzulinin, Horadızın, Cəbrayılin, Zəngilanın, Xocavəndin, Laçının işğaldən azad edilməsi uğrunda 40 gün döyüşüb, noyabrın 4-de Laçının azad edilməsi ilə əlaqədar gedən vuruşmalarда şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda”, Xocavəndin, Füzulinin, Cəbrayılin azad olunmasına görə medalları ilə təltif edilib.

1999-cu ildə Çöl-Əreb kəndində dünyaya gələn Səid Bayramov mühabibə başlayanda səfərbərlik çağırışına cavab olaraq cəbhəyə qardaşı Əli ilə birlikdə getmişdir. Səid Füzuli istiqamətində, Əli isə Talış kəndi, Suqovuşan istiqamətində döyüşə başlamışdır. Səid Xocavənd, Hadrut, Füzuli, Cəbrayılin, Zəngilan və Şuşa uğrunda döyüşüb. O, noyabrın 2-de Şuşa etrafında gedən döyüşlərdə şəhid olub. Səid Bayramov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Tofiq ABDULLAYEV